

Mücadilələrdə keçən ömür

XX əsrin əvvəllərində ictimai-siyasi fəallardan biri, xeyriyəçi, həkim, publisist, dilçi, naşir, "İttihad" partiyasının rəhbəri, Xalq Cumhuriyyəti Parlamentinin üzvü Qara bəy Qarabəyov mübarizələr, mücadilələrlə dolu ömür yaşayıb.

O, 1874-cü il yanvarın 14-də Yelizavetpol qəzasının Şəmkir mahalının, Zeyəm nahiyesinin Yuxarı Ayıblı (indi Şışəpə) kəndində dünənaya gəlib. Əli ağa və Cəfər ağa adlı qardaşları, Nabat xanım və Gövhər xanum adlı bacıları olub. Atası İsmayıł bəy Aşağı Ayıblı kəndinin bəyi idi. Hər kəsin hörmətlə Böyük ağa deyə müraciət etdiyi İsmayıł bəy bütün bölgədə nüfuz sahibi idi. Olduqca mərd, vətənpərvər olan Böyük ağa 1920-ci il Gəncə üşyanında qəhrəmanlıq göstərib və şəhid olub.

Qara bəyin anası Şeyda xanım da əsilli-köklü ailədən idi. O, ən böyük torpaq sahiblərindən biri hesab edilən Allahyar bəy Zülqədərovun bacısı idi.

İsmayıł bəy və Şeyda xanım övladlarının tərtibiyəsinə və təhsilinə böyük diqqət və qayğı göstəriblər. Ailenin kiçiyi olan Qara bəy ilk təhsilini alman-rus liseyində alıb. Derslərinə məsuliyyətlə yanaşıb. Rus və alman dillərini öyrənib.

Gələcəyi barədə ailə üzvlərinin böyük ümidi və xəyalları vardı. Onlar Qara bəyin həkim olmasını istəyirdilər. Liseyi əla qiymətlərlə başa vurub. 1886-cı ildə atası onu Tiflisə aparıb. Qara bəy orada tibb təhsili verən klassik gimnaziyada oxuyub.

Gimnaziyanın son sinfində oxuyarkən ailəsi Bakıya köçüb. 1892-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirən Qara bəy də Bakıya gəlib. 1893-cü ildə Rusiyaya yollanıb. Moskva Universitetinin Tibb fakültəsinə daxil olub. Yenə də təhsili-



nə böyük məsuliyyətlə yanaşırıdı, ancaq dövrün əksər fəal gənci kimi o da gündən-günə gərginləşən ictimai-siyasi hadisələrdən kənarda qalmayıb. 1896-cı ildə inqilabi fəaliyyətinə görə bir il həbs cəzasına mehkum olunub.

1897-ci ildə cəzası bitib. Həbsdən azad olunan Qara bəy Estoniyaya yola düşüb. Derpt (Tartu) Yuryev Universitetinin almandilli Tibb fakültəsinə qəbul olunub. Universitetin əczaçı-həkim ixtisasını uğurla bitirib, iki il Moskvada işləyib. Bakıya qaydırıb. Rus-müsəlman məktəbində həkim kimi fəaliyyətə başlayıb.

O, XX əsrin ilk ilində Bakı şəhərində ilk dəfə zöhrəvi xəstəliklər üzrə kabinet açıb.

İctimai-siyasi hadisələrə də seyrçi qalmamışdı. Qara bəy Qarabəyov 1905-ci il avqustun 15-də Nijni-Novgorodda müxtəlif bölgələri təmsil edən 150 nəfərin iştirakı ilə Oka çayında "Qustav Struve" gəmisiində gizli keçirilən Rusiya müsəlmanlarının ilk qurultayının iştirakçılarından biri olub.

Fəal siyasetə qoşulan Qara bəy milli oyanışın güclənməsində əhəmiyyətli rol oynayıb. "Difai" partiyasının rəhbərlərindən olub. O, publisist fəaliyyətinə başlayıb. "Həyat", "Irşad", "Kaspi" və başqa mətbü orqanlarla əməkdaşlıq edib.

1905-ci ilin sentyabrında Q.Qarabəyov Rusiyada iranlı fəhlələrin yaratdığı sosial-demokrat yönümlü "Mücahid" (İctimaiyyənamiyun) partiyasının xətti ilə şah istibdadına, müstəmləkəciliyə qarşı nümayişlər keçirilən İrana gedib. Bir ay sonra geri dönüb. 1906-ci il yanvarın 13-23-də Peterburqda (indiki Sankt-Peterburq) təşkil edilən Rusiya müsəlmanlarının ikinci qurultayında iştirak edib.

Qara bəy 1906-ci il fevralın 20-də Tiflisde Qafqaz canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə başlanan erməni-müsəlman danışıqlarında Qafqazın türk əhalisini təmsil edənlərdən biri olub.

Siyasi fəallığı Qara bəy Qarabəyovu çarızmin xəfiyyələrinin təqiblərinə məruz qoyub. Mühacirətə üz tutmalı olub. 1908-ci ilin yayında İstanbula yollanıb, orada mülk alıb. Ailəsinidə İstanbula aparıb. İstanbulda "Səadət" adlı təşkilat yaradıb. Dörd ilədək orada həkim işləyib. 1910-cu ilin oktyabr-noyabr aylarında ailəsinə İstanbulda qoyub xüsusi tapşırıqla, gizli İrana gedib. İslam inqilabının genişlənməsinə dəstek göstərib.

1911-ci ilin sentyabrında ailəsi ilə Bakıya qaydırıb. Həkimlik və publisistik fəaliyyətinin davam etdirib. Həmin il "Nicat" cəmiyyətinin xətti ilə keçirilən Mirzə Fətəli Axundzadənin 100 illik yubiley komissiyasının sədri seçilib.

Uzun illər üzərində çalışdığı "Türkçədən ruscaya mükəmməl lüğət" kitabını 1912-ci ildə nəşr etdirib. Tezliklə elmi məqsədləri onun ailəsi ilə birlikdə Almaniyaya köçməsinə səbəb olub. Ömrünün iki ili Berlində keçib. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayıb. Qara

bəy Qarabəyov ailəsi ilə birlikdə vətənə dönbü. O zaman təşkil olunan "Dikaya diviziya"nın tərkibində həkim kimi cəbhəyə gedib. 1917-ci il dekabr ayının əvvəllərində cəbhədən qayıdır. Həmin vaxt yeddi yaşlı oğlu Müzəffərin "Sibir xorası" xəstəliyindən vəfat etməsi Qara bəyi sarsıdır.

Qara bəy Qarabəyov Azərbaycan Xalq Cumhuriyyəti dövründə "İttihad" partiyasının rəhbəri kimi parlamentin üzvü seçilib.

1920-ci ildə bolşeviklər Cumhuriyyət hökmətini süquta uğradıb. Hakimiyyəti olə keçirdikdən sonra millətinin azadlığı, istiqlaliyyəti yolunda çalışmış digər fədakar ziyanlılar kimi, Qara bəy Qarabəyovu da bağışlamayıblar. Qara bəy həbs olunub. Əmlakı müsadirə edilib. Arxangelskdəki Solovki düşərgəsinə sürən edilib. Nəriman Nərimanovun xahişi onun 1923-cü ildə həbsdən qurtulması ilə nəticələnib. Moskva və gedib. Rusiya fövqəladə komissarlığının xəstəxanasında həkim işləyib.

1924-cü ildə Qazaxistana köçüb, orada ilk mamalıq texnikumunun əsasını qoyub. 1933-cü ildə Səmərqənd xəstəxanasında baş həkimin müavini, 1936-cı ildə isə Səmərqəndə vərəm sanatoriyasının baş həkimi olub.

1937-ci ildə Qara bəy Qarabəyov yenidən repressiyaya məruz qalıb. Həbs edilərək Kolumma düşərgəsinə göndərilib. Onillik həbs cəzası bitdiğindən sonra vətənində iş və qeydiyyat problemləri ilə üzləşdiyinə görə, yenidən Səmərqənddə yaşamaq məcburiyyətində qalıb. 1953-cü il sentyabrın 27-də vəfat edib. On üç il sonra Özbəkistan SSR Ali Məhkəməsi kollegiyasının 130 sayılı qərarı ilə Qarabəyov Qara bəy İsmayıł bəy oğluna ölümündən sonra bəraət verilib.

Zöhrə FƏRƏDOVA,
"Azərbaycan"